

İSMAYIL MƏMMƏDOV

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ HİND TOYUQLARININ KOKSİDLƏRLƏ YOLUXMASININ MÖVSÜMDƏN VƏ YAŞDAN ASILILIQ DİNAMİKASI

Məqalədə Naxçıvan MR şəraitində hind toyuqlarında parazitlik edən *Eimeria* növlərinin biomorfoloji xüsusiyyətləri təsvir edilmişdir. Tədqiqatlarla müzəyyən edilmişdir ki, hind toyuqlarında 2 növ (*Eimeria meleagridis* və *Eimeria meleagrimitis*) parazitlik edir. Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxması mövstümdən asılı olaraq dəyişir. Belə ki, hind toyuqlarının eymeriyalarla yüksək yoluxma ekstensivliyi yazılı (64,0%) və payız (60,7%) fəsilərində olmuşdur. Nisbətən az yoluxma ekstensivliyi yazılı (33,8%) və yay (34,6%) ayalarında olmuşdur. Hind toyuqlarının koksidirlərlə yoluxması onların yaşından asılı olaraq dəyişir. Belə ki, 1-6 aylıq hind toyuqlarının cücsərlərində yoluxma ekstensivliyi (40,2%), 6-12 aylıqlarda (18,7%) və bir yaşıdan yuxarılarında (14,7%) olmuşdur. Yaş ardıcılca hind quşlarının eymeriyalarla yoluxma dinamikası azalır.

Açar sözlər: Naxçıvan Muxtar Respublikası, koxsidi, eymeria, hind quşu, mövsümi, yaş dinamikası, ekstensivlik, növ.

Hind quşu (hinduşka) – *Meleagris gallopavo* Linnaeus, 1758, toyuqkimilər dəstəsindən olan ev quşu növüdür. Yabanı hind quşlarından ohlilaşdırılmış fərdlərinin 1519-cu ildə Xristofor Kolumb Amerikadan İspaniya (buna görə də ilk əvvəller "İspan toyuğu" adlandırılmışlar) gətirmiş, sonra dünyanın bütün ölkələrinə yayılmışdır. Hind quşlarının digər adlarından da biri də "Türkiyə toyuqları" adlanır, buna görə də ingilis dilində bu quşun adı "Turkey" adlanır.

Bunların əcdadi Amerika qitəsində yayılmış yabanı hind quşlarıdır. Hind quşları böyüküklərinə görə ev quşları arasında dəvə quşlarından sonra ikincidir. Erkeklerinin diri çəkisi 9-35 kq, dişilərininki 4,5-11 kq arasında olur. Dünyada hind quşlarının yetişdirilməsinin 50%-dən çoxu ABŞ-in, 35%-ə qədəri isə Avropa Birliyi ölkələrinin payına düşür [4, s. 201-209, 10, s. 227-225]. Hind quşlarının zooloji təsnifatı aşağıdakı kimidir:

Aləm: *Animalia* – Heyvanlar

Tip: *Xordata* – Xordalılar

Sinif: *Aves* – Quşlar

Dəstə: *Galiformes* – Toyuqkimilər

Fəsilə: *Phasianidae* – Qırqovullar

Ailə: *Meleagrididae* – Hind quşları

Cins: *Meleagris* – Hind quşu

Növ: *Meleagris gallopava* – Hind quşu (hinduşka)

Son zamanlar Azərbaycanda, o cümlədən, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi heyvandarlığın və quşçuluğun inkişafına xüsusi qayğı və diqqət göstərilir. Əthalinin ərazaq məhsullarına olan tələbatını ödəmək məqsədilə ərazidə iri quşçuluq təsərrüfatları yaradılmışdır. Quşçuluğun inkişafına maneçilik tərəfdən əsas amillərdən biri də ev quşlarının parazitləri və onların törətdikləri xəstiliklərdir.

Koksidioz ev quşları arasında geniş yayılan xəstiliklərdən olub, təsərrüfatlarda çoxlu tələfət verir. Hind quşlarının (hinduşkaların) koksidiozu iti gedişli invazion xəstəlik olub, bağırışqların selikli qışalarının zədələnmələri və iltihabi ilə müşahidə edilir. Hind quşlarının

eymeriyaları ilk dəfə 1885-ci ildə T.Smit tərəfindən qeyd edilmişdir. Buna baxmayaraq hind quşlarının koksidilərinin öyrənilməsinə dair xüsusi tədqiqatlar E.E.Tyzzer (1927, 1929) tərəfindən aparılmış və 3 *Eimeria* növünün (*E. meleagridis*, *E. meleagrimitis*, *E. dispersa*) biomorfoloji xüsusiyyətləri təsvir edilmişdir [7, s. 310-325].

Müsər dövrda adəbiyyat məlumatlarına görə hind quşlarında 8 növ eymeriyanın parazitizm etməsi qeyd edilir [3, s. 12-13; 9, s. 125-129]. Bunlar aşağıdakılardır:

1. *Eimeria adenoeides* Moore and Brown, 1951

2. *Eimeria dispersa* Tyzzer, 1929

3. *Eimeria gallopavonis* Hawkins, 1952

4. *Eimeria innocua* Moore and Brown, 1952

5. *Eimeria meleagridis* Tyzzer, 1929

6. *Eimeria meleagrimitis* Tyzzer, 1929

7. *Eimeria* sp. of Ruff, Schoor, Davison, And Nettles, 1988

8. *Eimeria subrotunda* Moore, Brown and Carter, 1952

Bunlardan da əsasən 4 növün – *E. adenoeides*, *E. dispersa*, *E. meleagrimitis* və *E. gallopavonis* patogen olduğu qeyd edilir.

Patogenlik hər bir növ parazitə məxsus olan bir bioloji xüsusiyyət olub, onu növ kimi səciyyələndirir. Bu ilə əvvəl parazitin növündən, onun sahibi orqanizmdə baş verən qeyri-cinsi çoxalmasının məhsuldularından, ifraz etdiyi maddələrin mübadiləsinin oksigenlik dərəcəsindən, sahib orqanizminin müvəqimətdən, resistəntliyindən və s. sabəbəldən asılı olaraq dəyişir. Buna görə də əlverişli şərait yarandıqda patogenlik dərəcəsi zəif olan daha patogen olə bilər və ya oksina [5, s. 110-116].

Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində hind quşlarının koksidilərinin XX əsrin 60-ci illərindən başlayaraq Azərbaycan EA-nın Zoologiya İnstitutunun əməkdaşları tərəfindən geniş və hərtərəfli tədqiq edilməsinə baxmayaraq, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR ərazisində bu istiqamətdə tədqiqat işləri zəif aparılmışdır [1, s. 42-46; 2, s. 155-157; 6, s. 457-460; 8, s. 13-14]. Buna görə də bu istiqamətdə tədqiqat işlərinin aparılmasını aktual bir məsələ kimi qarşıımıza məqsəd qoşduq.

Material və metodika. Tədqiqatın materialı 2017-2018-ci tədqiqat illərində Naxçıvan MR ərazisindəki təsərrüfatlarda baslınlıq mütəslif yaşı hind toyuqlarından ilin bütün fəsilləri üzrə toplanılmış fekal nümunələri götürülərək tədqiq edilmişdir. Naxçıvan MR şəraitində ilin bütün fəsillərindən tədqiq olunan 247 hind quşundan 57-də eymeriya oosistalarına rast gəlinmişdir. Xəsteliyin diaqnozu əsasən klinikli eləmətlər və mikroskopiya müayinələrinə əsasən qoymulmuşdur. Toplanılmış nümunələr Bioressurslar İnstitutunun Onurğasıızlar Zoologiyası laboratoriyasında Petri fincanlarına qoymulmuş və eymeriyaların oosistalarının sporlaşması üçün 27°-30°C-də 4 sutka (96 saat) termostatda (ISO-9001 "Nuve") saxlanılmışdır. Sonra nümunələr sentrifüqa sırası şüsallarına keçirilmiş və 5 dəqiqə 2000 dövr/daq ilə sentrifüqa (NF 800R "Nuve") edilmişdir. Üst maye qat atılmış, çöküntüyü xörək duzunun doymus möhlulu əlavə edilib (1:10 nisbətində) qarşdırılmış və yenidən sentrifüqa edilmişdir. Yoluxmamı tam daşıqlaşdırılmak üçün hər bir quşdan götürülmüş nümunədən 10 preparat hazırlanmış və "BIOLAR" (okulyar x 7, obyektiv x 40 x 10) mikroskopu ilə mikroskopiya edilmişdir. Hind toyuqlarında parazitlik edən eymeriya növlərinin təyini Pellerdinin (Pellerdy, 1974) metodikasına əsasən aparılmışdır [11, s. 227-235].

Alınmış nüticələr və onların müzakirəsi. Tədqiqatlara əsasən Naxçıvan MR şəraitində hind quşlarında 2 – *Eimeria: Eimeria meleagridis* Tyzzer, 1927 və *Eimeria meleagrimitis*

Tyzzer, 1929. *Eimeria* növləri təsadüf edilmişdir.

Eimeria meleagridis (Tyzzer, 1927): oosistaları ellipsvari olub, $23,8 \times 17,9$ mkm ölçüdədir. Ətverişli mühitdə oosistaların sporlaşması 24 saatə başa çatır. Daxili inkişafı hind toyuqlarının nazik bağışqlarının orta və arxa hissələrində, kor bağırsaqın çıxıntılarında və düz bağırsaqda gedir. Parazitə dövünün bütün ölkələrində, o cümlədən Naxçıvan MR ərazisində də rast gelinir.

Eimeria meleagrimitis (Tyzzer, 1929): oosistaları böyük oval formada olub $17,9 \times 15,1$ mkm ölçüdədir. Oosistaları 48 saatə sporlaşırlar və onların daxilində üç qutb dənəcisi əmələ gelir. Daxili inkişafını əsasən nazik bağırsaqın digər şöbələrində də davam etdirir bilir. Xəstalıq törətmə qabiliyyəti yüksəkdir, üç dəfə degenerasiya verir. Dünyada, Azərbaycan Respublikasında digər bölgələrdə olduğu kimi, Naxçıvan MR ərazisində də geniş yayılmışdır.

Dünyanın əksər ölkələrində və eləcə də Azərbaycanın müxtəlif bölgələrində hind quşlarının koksidişlərlə yoluxmasına mövsümün təsir dinamikası tədqiq edilmişdir. Biz də Naxçıvan MR şəraitində fəsillərin hind toyuqlarının eymeriyalarla yoluxma dinamikasına təsirini öyrəndik. Tədqiqatın nəticələri cədvəl 1-də öz əksini tapmışdır.

Cədvəl 1

Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxmasının mövsümündən asılılıq dinamikası

İllər fəsilləri	Yoxlanılmışdır	Yoluxanmışdır	Ekstensivlik, %-la
Yaz	25	16	64,0
Yay	26	9	34,6
Peyz	28	17	60,7
Qiş	21	5	23,8
Cəmi	100	49	49

Cədvəldən göründüyü kimi, Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxması mövsümündə asılı olaraq dəyişir. Belə ki, hind toyuqlarının eymeriyalarla yüksək yoluxma ekstensivliyi yaz (64,0%) və payız (60,7%) fəsillərində olmuşdur. Onlara nisbətən az yoluxma ekstensivliyi qış (23,8%) və yay (34,6%) aylarında olmuşdur. Bunu onunla izah etmək olar ki, yaz və payız aylarında yağıntının çox olması eymeriyaların oosistalarının yaşaması üçün müsbət təsir göstərir.

Hind quşlarının Naxçıvan MR şəraitində koksidişlərlə yoluxmasına təsir edən amillərdən biri də onların yaşıdır. Belə ki, dünyanın demək olar ki, əksər ölkələrində hind toyuqlarının koksidişlərlə yoluxmasında yaşı da mühüm olduğunu qeyd edilir. Bizim apardığımız tədqiqat-larda da bunlara oxşar nəticələr əldə edilmişdir. Tədqiqatın nəticələri cədvəl 2-də göstərilmişdir.

Cədvəl 2

Naxçıvan MR şəraitində hind toyuqlarının eymeriyalarla yoluxmasının yaşdan asılılıq dinamikası

Quşların yaşı	Yoxlanılmışdır	Yoluxanmışdır	Ekstensivlik, %-la
1-6 aylıqlar	72	28	40,2
6-12 aylıqlar	80	16	18,7
Bir yaşdan yuxarı	95	14	14,7
Cəmi	247	58	23,4

Göründüyü kimi, Naxçıvan MR şəraitində hind toyuqlarının koksidişlərlə yoluxması onların yaşıdan asılı olaraq dəyişilir. Belə ki, 1-6 aylıq hind toyuqlarının cücelərinin yoluxma ekstensivliyi (40,2%), 6-12 aylıqlarda (18,7%) və bir yaşdan yuxarılarında (14,7%) olmuşdur. Yaş artıqla hind quşlarının eymeriyalarla yoluxma dinamikası azılır.

Apanlan tədqiqatlardan belə bir nəticəyə gəlmək olar ki, Naxçıvan MR şəraitində hind quşlarında iki növ Eimeria – *Eimeria meleagridis* Tyzzer, 1927 və *Eimeria meleagrimitis* Tyzzer, 1929 parazitlik edir. Yoluxmanın ekstensivliyinə yaş və mövəsumi dinamika öz təsirini göstərir.

Koksidi oosistalarının ətraf mühitdə yayılmasının qarşısını almaq üçün baytarlıq-sanitariya qaydalarına riayət edilməli, onları məhv etmək üçün xüsusi dezinfeksiya tədbirləri həyata keçirilməlidir. Quş damlarının, ayri-ayri sexlərin, alətlərin, ləvazimatların, habelə peynirin dezinfeksiyası təlimatlar əsasında aparılmalıdır.

Təklif olunan profilaktik-mübarizə tədbirlərinin tətbiq edilməsi ilə ev qazlarının eymeriyalarla yoluxmasının qarşısının alınmasında müüm nəticələr əldə etmək mümkündür. Qeyd edilən profilaktiki tədbirlərin aparılması ilə hind quşlarının eymerioz tərədiciyi ilə yoluxması xeyli dərəcədə azalmış olur. Bu da quşçuluqla məşğul olan şəxsi və fermer təsərrüfatlarına böyük iqtisadi səmərə verər.

ƏDƏBİYYAT

1. Azərbaycan heyvanlar aləmi/akad. M.Ə.Musayevin redaksiyası ilə. I c., Bakı: Elm, 2002, 266 s.
2. Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikası şəraitində hind toyuqlarının koksidişləri // AMEA Naxçıvan Böləşinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi, 2009, № 4, s. 155-158.
3. Musayev M.Ə., Hacıyev A.T., Yolçuyev Y.Y. və b. Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları. Bakı: Elm, 1991, 159 s.
4. Koyubey N., Konca Y. Türkiye ve Avrupa Birliyi'nde Hindi Eti Üretimi, Tüketimi ve Politikaları // Ege Univ. Ziraat Fak. Derg., 2010, № 47 (2), s. 201-209.
5. Бейер Т.В. Клеточная биология споровиков – возбудителей протозойных болезней животных и человека. Ленинград: Наука, 1989, 184 с.
6. Гасанова Ж.В. Паразитические простейшие (Protozoa, Apicomplexa) домашних птиц Абшерона // Тр. Института Зоологии НАН Азербайджана, 2006, вып. XXVIII, с. 457-463.
7. Догель В.А., Полянский Ю.И., Хейсин Е.М. Общая протозоология. Москва: АН СССР, 1962, 555 с.
8. Мусаев М.А., Алиева Ф.К. Кохцидин индеек Куба-Хачмазской зоны Азербайджана // Тр. Института Зоологии АН Азерб. ССР, 1963, т. 24, с. 13-15.
9. Шевченко А.И. Болезни индеек, их лечение и профилактика // Птицеводство, Москва, 2011, с. 125-130.
10. Veldkamp T. Heat Stress and Diet Utilization in Male Turkeys: The Role of Dietary Energy and Amino Acids. 2002, Ph.D. Thesis, Wageningen Institute of Animal Science, Department of Animal Nutrition, Wageningen University, Netherlands, pp. 17-26.
11. Pellerdy L. Coccidia and coccidiosis. Akad. Kiado. Budapest, 1974, pp. 227-235.

AMEA Naxçıvan Böləşini
E-mail: i_memmedov68@mail.ru

Ismayil Mammadov

SEASONAL AND AGE DYNAMICS OF TURKEY COCCIDIOSIS UNDER THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The agent of disease of turkeys is the elementary unicell – coccidia. Illness extends very quickly, affects 20-30% of the bird livestock, and progress sharply, the intestine is strongly affected.

Two species of eight known species of the genus *Eimeria* (*Eimeria meleagridis* Tyzzer, 1929, and *Eimeria meleagrimitis* Tyzzer, 1929) were first discovered for turkeys in the Nakhchivan Autonomous Republic. 1-6 months old turkey pouls are susceptible to the disease most of all. In the Nakhchivan Autonomous Republic, the prevalence of invasion in turkeys in the spring and autumn is higher than in summer and winter. Relatively high infection was noted in the spring (64%). Poor feeding, crowding, dampness in the premises, cooling, and unsanitary conditions of the premises contribute to the spread.

Keywords: Nakhchivan Autonomous Republic, eimeria, turkey, extensiveness, seasons, age.

Исмайл Мамедов

СЕЗОННАЯ И ВОЗРАСТНАЯ ДИНАМИКА КОКЦИДИОЗОВ ИНДЕЕК В УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

Возбудители болезни кокцидиозов животных – простейший одноклеточный организм кокцидия. Болезнь распространяется очень быстро и поражает до 20-30% поголовья индеек и протекает остро, особенно сильно поражается их кишечник.

В условиях Нахчыванской АР для индеек впервые обнаружены два вида из восьми известных видов рода *Eimeria*: *Eimeria meleagridis* Tyzzer, 1929 и *Eimeria meleagrimitis* Tyzzer, 1929. Наиболее восприимчивы к заболеваниям индюшата 1-6 месячного возраста. В Нахчыванской АР экстенсивность инвазии у индеек в весенний и осенний периоды выше, чем в летнее и зимнее время. Относительно высокая зараженность отмечена в весенний период (64%). Способствуют распространению некачественное кормление, скученность, сырость в помещениях, охлаждение и антисанитарное состояние помещений.

Ключевые слова: Нахчыванская Автономная Республика, эймериа, индейка, экстенсивность, сезоны года, возраст.

(AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	18.02.2020	Son variant	01.06.2020
-------------------	---------------	------------	-------------	------------